

Bu bir xalq qəzeti
Türkiyə və Rusiya PUA-ları
Qarabağda hava kəşfiyyatı
həyata keçiriblər



Qarabağda atəşkəs nəzarət möqsədi yaradılan Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin PUA-ları Qarabağda hava kəşfiyyatı həyata keçiriblər. "Rusiya 24" xəbor verir ki, münasibə zonasında atəşkəs rejimində pilot-suz toyvərlərin köməyi ilə nəzarət edilir. Belə cihazın üçün 10 saatlı qədar davam edə bilər. Mütəxəssislər çətin relyefli dağlıarda və meşələrdə vəziyyəti izləyirlər. Avadanlı yüksək dəqiqlik hərbi maşınşırı, şəxsi heyətin yerini müəyyənləndirir və sorhəd keçidlərinin bütün faktlarını qeyd edir. Bundan əlavə, onlardan humanitari yardım karvanlarını müşayiət edərək istifadə olunur.

Qeyd edilir ki, Qarabağda atəşkəs və bütün hərbi əməliyyatlar nəzarət etmək üçün bu ilin yanvar ayının sonundan yaranan Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinə hər tərəfdən 60-a yaxın hərbi qulluqçu daxildir.

Bu bir xalq qəzeti



EDALƏT

Qurucusu:
Adil Mirbaşiyev


Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 43 (5875) 22 aprel 2021-ci il

Qiyməti 30 qəpik

Prezident Hacıqabulda sert danışdı



Bax: seh-2

Mehman CAVADOĞLU



İki diplomatın Ağrıdağ şousu

Armen Sərkisyanla Salome Zurabashvilinin oxşar cəhətləri çıxdı. Hər ikisinin ikili vətəndaşlığı var, hər ikisi diplomatdır. Nəhayət, hər ikisi bir-biriylə gənə olan iki ölkənin prezidentidir. Bu ölkələr son dövrə parlament idarəciliy əsulunu keçidlərinə görə hər ikisinin prezidentliyi formal xarakteri daşıyır, yəni, nominal salahiyət malikləridir. Ancaq Gürcüstənə prezident idarəciliyi əsulü tədrisən baş nazirlik institutlarıyla əvəzəndiyi üçün Zurabashvili öz erməni həmkarından daha böyük söz sahibidi, o cümlədən silahlı qüvvələrin ali baş komandanı.

Bu günlərdə bu iki ölkə başçısının, keçmiş stajlı diplomatların Gürcüstən paytaxtındağı hay-külli görüsleri böyük diplomat qalmagalla müşayət olundu. Əslindən, Sərkisyanın "bu basabasda" Gürcüstənə səfər etməsinin özü "düşmən gözü çixartmaq üçün" quraşdırılmış ucuz şoudan başqa bir şey deyildi.

Zelenski səfərbərliklə bağlı qanunu imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

Adet.az xəbor verir ki, bu barədə Zelenskinin mətbusi xidmətə məlumat yayıb. Mart ayının sonundan Ukrayna parlamenti Donbasda

Aqil ABBAS

ƏJDƏR İBRAHİMOVUN ULDUZLARI NİYƏ SÖNDÜ?!

Bax: seh-4

"Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin"



"Rusiya sülhməramlıdırsa, sülhməramlı olaraq vəzifəsini yerinə yetirsin".

Bunu "ARB 24"ün "İş vaxtı" verilişinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Küçük deyib.

"Ümid edirik ki, qarşısındaki dövrde Birgə Monitoring Mərkəzini öhdəliklərini icra edər. Sülhməramlıların Azərbaycanın da haqqını qorunması gözləyirik. Biz 2020-ci il bayanatı ve 11 yanvar 2021-ci il razılaşmasının icra edilməsi bizim üçün esasdır.

Həzərdə ciddi problem olmadığını biliyor. Amma o demək deyil ki, heç vaxt da olmayaqdadır.

Prosesi diqqətli izleyirik və lazım olarsa, müdaxilə edəcəyik. Biz bölgədə süh olmasına, Zəngəzür dehəlizinin açılmasına və kommunikasiyanın bərpa edilməsini istəyirik", - deyə o bildirib.

Azərbaycanda nazir koronavirusa yoluxdu



Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürürən analiz nümunələrinin nəticəsi müsbət çıxdıqdan sonra, bir müddətdir karantina alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixində müalicə olunur və hərəz vəziyyəti stabilidir. Anar Kərimovla yaxın tomasa olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantina alındığını və bir müddəddir fəaliyyətini məsafədən həyata keçirdiklərini bildiririk.

Türkiyənin Azərbaycandakı yeni səfəri fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı səfəri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb. Adəlet.az-nın məlumatına görə, bu barədə Türkiyə səfirlərinin "Twitter" sohifəsində bildirilib.

Qeyd olunur ki, aprelin 19-da Bakıya gəlmış C.Bağcı səfirlərinin emekdaşları ilə tanış olub. Xatrıldaq da, C.Bağcı aprelin 3-də Türkiyənin Azərbaycandakı səfəri toyn olunur.



www.adalet.az

ATƏT-in HƏMSƏDLƏRİ YENƏ BURDA NƏ SÜLENİRLƏR?!



27-28 ildir bir cirilmiş tumanə yamaq ola biləməyən ATƏT-in həmsədləri möhtəşəm qələbəmizdən sonra yenə buralarda sülenməyə başlayıblar.

Ay nemeslər, sizin işiniz bitdi de, gorbagor olduz da. Yenidən deyən erməni konyaki və Xəzər kürüsü üçün daxımsınız. Bu dəfə sizə Xəzər kürüsü yox, badımcın kürüsü yedidirəcəyik.

NİCAT NOVRUZOĞLU

MƏN ALLAHVERDİ BAĞIROV OXUYAN MƏKTƏBDƏ OXUMUŞAM

Bax: seh-3

XANKƏNDİNDƏ PARAD KEÇİRİLƏRSƏ, DEMƏLİ, HƏLƏ DƏ ORA STEPANAKERTDİ

Oşetlərə və sosial şəbəkələrdə oxudum ki, Qarabağda Rüstem Muradovun erməniməramtları Xankəndində 9 Mayla əlaqədər parad keçirmək istiyir. Yəni Araik duracaq tribunada, Rüstem Muradov da başda olmaqla Rusiya erməniməramtları onun öndən hərbi salam vərəkəcək və töbü ki, Ermənistən silahlı qüvvələri də həmin paradda təşrifik edəcək. Yəqin ki, paradda hələ vura bilmədiyimiz "İsgəndər"lər, "S-300"lər, tanklar və qırdalar da nümayis etdiriləcək.



Əgər bu parad bas tutarsa, deməli, biz hələ 3 il də Qarabağ uğrunda mübarizə aparmalıyıq.

Buna görə Azərbaycan hökuməti Rusiyaya öz sözünü deməlidir və bu parada mane olmalıdır. Əks təqdirdə, bu o deməkdir ki, Rusiyannın erməniməramtları defaktō Dağlıq Qarabağ erməni dövlətini yaradıblar.

VALLAH, BU MİLLƏTƏ GÖZ DƏYƏSİDİ

Deməli, televiziyyonda baxıram ki, bir erməni qadını azərbaycanca mahni oxuyur, deyəsen sözləri də belədir ki, "Azərbaycan qızıym". Sonra da baxıram ki, sosial şəbəkələr və saytlar bunu fəxri yarayırlar ki, erməni qadını azərbaycanca mahni oxudu. Sevinirlər və bununla da bizi "xoşbəxt" edirlər.



Allah, sən saxla. İnsanlar nə qədər düşük olalar ki, buna görə sevinirlər və özlərini xoşbəxt saysınlar ki, erməni qadını azərbaycanca mahni oxudu.

Türkiyə ordusu əməliyyat keçirdi



"Sühl çeşməsi" böləgesində hücuma hazırlaşan PKK/YPG terror təşkilatının 4 üzvü zərərsizləşdirilib.

Bu barədə Türkiye Müdafiə Nazirliyi məlumat yayıb.

Aqil ABBAS
aqilabbas@rambler.ru



Deməli, Aşot evlənir, amma bir müddət Haykanuş yaxın durur. Qısa yazırıam. Haykanuş anasına şikayət edir ki, bəs, Aşot mənə əl vurmur. Haykanuş anası da qızının şikayətini Aşotun anasına çatdırır. Aşotun anası da məsələni əri Ruben çatdırır.
Ruben Aşotu çağırır:
- Oğul, bəs sən niye arvadınla yatırısan?

KOMANDİR, BU ŞAMI TUT,

MƏN ATAM KİMİ PAXIL DEYİLƏM

- Ata, ter astavas yatırıam.
Müeyyən şəyəri izah edir, oğul başa düşmür. Axırdı Ruben məcbur olur arvadı çağırır, Aşotun əlinə de bir şəmverdir, deyir ki, bunu tut, gör mən anaları na edirəm.

Aşot şəmi tutur, Ruben de arvadıyla məlum intim əlaqədə olur, Aşotun xoşuna gelir. Deyir ki, ata, qoy mən de bəla edim. Ruben de qaydırır ki, eşşək oğlu, eşşək, mən sənə güli kimi arvad almışam, get arvadımla yat.

Aşot özüne şəm tutan axtarır. Fikirləşir ki, Xankəndinin sahibi Rüstem Muradov, deyir qoy şəmi bizişim ağamız tutsun.

Rüstem Muradov dəvət edir eve, elinə de bir şəm verir ki, tut və özü çıxır xanımının üstüne. İşini bitirir, çox xoşuna gelir.

Durur, şəmi Rüstem Muradovdan alır və deyir:

- Ə, mən atam kimi paxil deyiləm. Gəl indi de sən bu işi gör.

JURNALİST DOSTLAR, BİR AZ TARİX OXUYUN

Deməli, baxıram dünən hörmət etdiyim kanalların birində xanım jurnalist Ağdam şəhərindən reportaj verir. Çok gözəl. Təbii ki, milyonlarla adam, içlərində bizi sevəyənlərə bərabər bu reportaja baxır.

Və çox qəribədir ki, təkəcə həmin xanım jurnalist yox, digər jurnalistlər də, eləcə de xaricdən gələn nümayəndələri Ağdamla tanış edən memurlar da çox kobud sehvələr yol verirlər.

Yaxşı, min illik tariximiz bilmirik, 270 illik tarixi niye öyrənməyək? Mən özüm Qarabağ xanlığı haqqında roman yazan bir yazıçı kimi bu xalqın tarixini çox ciddi araşdırıbm. Özü da təkəcə "Qarabağname"lərdən deyil, onlarla Osmanlı və İran tarixçilərinin yazdıqlarını oxumuşam, mənzələrə baxmışam.

Bax: seh.3

GÜNÜN LƏTİFƏSİ

Birinci gün birinci sinif şagirdləri dördə goliblər.

Mülliime başa salır:

- Uşaqlar siz dərsə golmısınız. Dörsə sakit oturmaq lazmıdır. Əgər




nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!

Bir oğlan elini qaldırır.

- Nəsə soruşmaq istəyirsin?

- Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?



**Yazıcı, Qarabağ mühərbiyi veterani,
Əməkdar mədəniyyəti işçisi, Tahir Kazimovun
yeniçəyi hərbiyi, iri hərəkəti, iki cildlik "Ölmüş" yetim naşılı romanından bəri hissələrinin Siz oxuculara təqdim edirik.**

- Başqa cüra ola da bilməz, misal var: "ot kükü üstə biter", ikimiz dətə genitindən böhrənmiş... Kənd canadı moni ölmüş sayıb, yad adam, nazırı deyriv, atamın xeyr xahliğina, neçə ilərdən sonra oglunu, moni xeyr xahliq edir, ata qayğısı göstərir, bu səhəbdə inanıram ki, atamın ruhu yanında olub, yarımçımlı... amma mon goruk momur qadınına elo kobud, iradla danışmayıaydım, onun qayğısı sayasında nazırı qorxulüm, iş aldim, özü də birdən-birdə idarə roisi... yetim, sevin!... canının canı, sevincindən bölgürəm, hal-sizlərim... mona dövlət işi verilər, moni gəmə mütxəssis sayıblar, atama görə də olsa moni qiyatlınlardır... - Allahveron qalıstı, moni aqib soliqo ilə qatladı, pəncəyin cibino qoydu, pəncəyin de soyunub sol qolunun üstündə səlqiqeyo saldı:

- Gedek bax o böyük parka, kölgəli bir ska-meykada mürküldü, sevinə hayacanın keçisin, özüna galəndən sonra yataqxanaya gedərik, - daxili mon somimi təklif etdi.

- Çəmdanlarınparmaparmayıf?

- Yox... evvelcə yataqxanaya gedək, öyrənek, komendant, diğər tapşırılmışdır, ya yox, öyrənek, bizi otaq verilibsə, deməli, nazarın göstərişi: yataqxana, elə bizi is veriləsdi də yuxarı olmadığını qoşılışdır, onusuz da axşam hambarlıq etməliyik...

- Ağlılı təklifidir... men də fikirləşirəm ki, sabır binici işi günündə gührəm olmayaq, gecə saat on qatıranı yolu salandan sonra çəmdanlarınparmaparmaya da götürüb gedərem yataqxanaya.

- Bir əlavəm də var... binici əmək haqqını alana kimi her axşam saat on qatıran yola salan kimi işlə, ya, dincəl ki, seher işdə gümrah olasan, başın yaxşı montlıqlısin, altıncı günü isə bütün, istəsos ikirimi dörd saat gecə saat ona kimi işləyirik, sohseri işi günün olduğu üçün tez yatarşan, həle bir hamamlanarsan da.

- Sono alışqı, qayğılıqla mone, xirdalasdan da, yaxşı iş planı qurdun.

- Bəs necə bilmişim, ahi, men sonem, - daxili mon Allahveron qidiqlədi, - burdan parka git, bir az mürküldü...

- Bilişir ki, parkda, kölgəli skameykada başımı arxa səykiyib toxminon qırıq doqquz daxili gərginliyimi, heyacanını söndürdü, sonra da daxili, mənəvi yüngüllükə vətəbəsən mənəvi yataqxanaya getdim...

- Bu ayri bir epizoddur, dənüşərsən... xəbor var, maşının kondisionerinin istifili by şaxtalı dağ havasında bizo mürkü gedir?

"Ölmüş" yetim"

Romananın parça

- Özü də xoşallıqla... pəncəroni açım, kondisioneri söndürüm, maşının mühərriki işlosın ki, kreslər soyumasın... hə... mürkülöyök...

- Mürkülöyök, - Allahveron xüsusi düymə ilə maşının oturacağını arxaya apardı, kürək kresləsunu da yibə basıñ söküd, yerini rəhatlaşdırıñ göz işlədikəcək aşaqadıq meşəni şüzbə gözərlərini yumdu... mürkülöyök...

- Mürkülödün, yüngüllaşdırın? - daxili mon Allahveron sorundu.

- İnanıram, elə sıri yatmışdım ki? - Allahveron olini callaşmış seyrek saçında gözdirib.

- İnanıram... hava təmiz, düşünce aydın, işden, qalmışdan uzaq.

- Fikrin nodır, nedirleyök?

- Düşünürüm ki, yataqxana epizodunu da yadınaqalsaq, monen bir az toxlaşqan, sonra bəkəndərə salıq, moni, başqa sey haqqında düşüməndən ev sahibləri ilə səhəbədək, səvədələşək.

- Son uzadığörənlə razılaşıram.

- Allahveron, son olmasan, mon kimən ki, na barədə nəsə möntiqəlyəm... komendantla görüşündən danış, - Allahveronin daxili moni önmüdüklər. Allahveron maşının kreslərlərə ovaklı veziyətlərinə qaytarıb yerini rəhatlaşdırıñ xoyallandı:

- Bildiyin ki, erməni qoca dığası moni yataqxanam, həyatiñ qarşısında, qollarını aqib arıq ciyinlərimi özüne sıxı, əzizini görəmə kiim dedi?

- Ara, aqart, hardasan?

- Hay, salam, no olub belo sevincəksən? - sorundum.

- Ara, Qırqori kömeyin olsun.

- Qırqori sonin czəzəni versin.

- Ara, ele demo, bəzəf rektorun köməkçi zeng edib, sonin golib-golməyini sorub, axırdıca cavab verməkden beziç çıxdım həyətən... hardaydin?

- Rektorluq niye mənimlə maraqlanır ki?

- Ara, zarapətəm, guya bilmirəm? Soni nazır rektora tapşırıb...

- Na barəde? Niye?

- De, Qırqori can heç no bilmirəm?

- Ağsaqqalsan, Qırqori kimdir ki, mon onun canına işim?

- Bizim Allahimiz, bizim peyğəmbərimizdir.

- Mən onu dələdəz sayıram, babalarımız erədən vərç bir çox döñər qobul ediblər, bu Qırqori dəyinir fırıldadı iso 30-ci ilda provas-

- lava yaxın xristianlıq qobul edib, özüne torədarlar töpləyib, sonra da monopolist xəporős-

- tivitya üstünlükrə verib, deməyim odur ki, son nəhaq onu ərmonilərin Allahı, peyğəmbəri-

- sayrısan, Allahın gürümüzə silindən qorx - öz üreyimdə Allahla yalvardım ki, bu qocamın qan tozyiqini qaldırsın, onusuz da hərdən tozyiqini oynamasından şikayət edir.

- Ara, aqart, Moskvadə bimiz haqqımızda da, qoxa söz öyrənməsən... gedək kabinetə,

çəsədən olar, - deyə qolundan yapışb yataqxan-

- nanın girişinə dardı.

- Eşidən qoy eştisin, əməlli-başlı heç dili-

- nı oldı, yixılma - cəhd etdim ki, onu kreslo-

- dan yixılmaq qoyymam, fikrindən düşüm-

- dim... doğrudan da diğərən başı kresləsun-

- arxasında divara döyüd, sanki huşunu itirdi, bə-

- şıllərdən sürüşən kimi divarı tıqıldıqda-

- döşəməyən cöküd... tibb mönteqəsi-

- nın həkimini çağırırdım, doğrudan da qan tozyi-

- qıysıksı idi, tyna vurdular, on-on beş deqiq-

- sənədən sonra özüne göldi... gülməsəyib dedim, -

- moni Allahın gücünü gördün, duydun?

- Ara, sona de, Allahın da qurban olum,

- de, bir belə zarapat etmosın.

- Yaxşı, yaxşı, Qırqori canı, daha onu adı-

- nı çəkməyəcəyim, - kabinetin içib içəri gir-

- di, elo bil səndəldə, kresləsuna yayıldı, əsnə-

- di - bilişir, da, bu kabinet mənimdir, - geyi-

- rı dedi.

- Bilişir.

- Toqın belə bir kabinet - otaq da ikinci

- mortəbədən sona hazırlatmışım.

- Kim xahiş edib ki?

- Ara, xahiş yox ece, mənəcə, yunruq stola

- vurub tolub ediblər... bax, burda olan şorait

- tozunu televisor, radio, səyidən televisor,

- - - - -

- Bir neçə gecəliyinə də, xırda-xurşa yata-

- qaç verdim.

- Yox...

- Olmasa, qəbul etməyəcəyim.

- Ara... müvəqqəti döz, alırdıram.

- Bir gün vaxt verirəm, televizor, radio, so-

- yarışçılar verilən otaqlardan birini vər bil-

- derdim:

- Bir neçə gecəliyinə də, xırda-xurşa yata-

- qaç verdim.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

- da.

- Ara, qapı açıqdır, yavaş danış, - erməni

- törəmisi yəniden əsnədi, geyidir, rəngi qızar-

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

No 43 (2224) 22 aprel 2021-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

BİZ ZƏNGƏZURA DA QAYIDACAĞIQ

Bu gün dünya mediası, elcə de siyasi dairələr pandemiylə yanaşı siyasi məsələləri də tiraqlamaqda davam edir. Həmin tiraqlanan məsələlər sırasında ən çox diqqəti çəkən və bəi azərbaycanlı olaraq məndə təsəssüf doğuran Suriya və Qarabağ məsələsinin eyniləşdirilməsi bir bucaq altında təqdim olunmasıdır. Demək olar ki, dünyanın aparıcı dövlətlərinin rəhbərləri videokonfranslarda, telefon danışqlarında nadəndlənə Qarabağ məsələsini, Azərbaycanla Ermənistan arasındakı durumu bu və ya digər formada qabardırlar. Doğrudur, burada bəi sahəb təbii ki, Rusiyaya olan siyasi basqını və Rusiyaya Ukrayna arasında hərbi gərginliyə görə, ABŞ da, Avropanı Birliyi və müxtəlif vəsiyətlər, hətta sanksiyalarla Rusiyaya təzyiq göstərməye çalışırlar. Belə bir məqamda üçtərəflı bəyanatın, yeni Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin imzaladıqları 10 noyabr bəyanının müəyyən aspektlerden şərh etməkdədir. Hətta bu günlərdə Almaniyanın sabiq konsleri Merkel de Suriya və Qarabağla bağlı açıqlama verərkən vurğulayıb ki, "bu erazilərə sabitləyin, sühün bərqrər olmasından tələblərin anlaşması çox vacib şərtlidir".

Bəi, sabiq konslerin söylediyi fikir təbii ki, arzuolunan və həm de zəruri bir məsəledi. Lakin həm Merkelin, həm de digər siyasi liderlərin unutduqları və xaxud da bu cür göstərməye çalışdıqları bəi gərcəklək var. O da Azərbaycanın öz sərhədlərini bərpa etməsi, 44 günlük Böyük Vətən Müharibəsindəki qələbəsidi. Bu gerçəyi

təsdiq edən üçtərəflı bəyanat da ortadır. Ona görə də Ermənistanla Azərbaycan arasında yeni münəqişə, müharibə üçün qızılçılars sepmək, məsələni bu və ya digər şəkildə yenidən qabartmaq nə arzu ediləndi, nə də tərəflərin heç biri üçün yaxşı neticelərə getirib çıxara bilməz. Sadəcə bu, ermənipərəst qüvvələrin və regionda maraqları olan güclərin yenidən müharibəni alovlandırmak istəklərinin təzahürüdür.

Iki gün önce Azərbaycan Dövlət Televiziyasına müsahibe verən ölkəmizin Ali Baş Komandanı canab İlham Əliyev baş verənlərə bağlı vurguladı ki, "Mən fırı döşmən torpaqlarımızda hər şeyi, bütün binaları dağıdım. Indi bunu bütün xarici qonaqlar da görürələr. Onlar öz gözlərində erməni vəhşiliyinin şahidi olurlar. Bu misli görünməmiş vəhşilikdi. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bù qədər düşmənçilik mənəcə dünya müharibə tarixində olmayıb. Hətta ikinci Dünya Müharibəsilə müqayisə etsək, o vaxt bəla vəhşiliyi yol verilmirdi, dini abidələr dağıldımlırdı. Bütün bunları biz yaxşı bilmik. Erməni fasizmının ölkələrə olmus fasizmlərin en eybacılıdı, en qəddar fasizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni fasızlığını məhv etmişik".

Zənimcə, ölkə başçısının açıq şəkilde bayan etdiyi bu fikirlər tekce Azərbaycan və Ermənistan əhalisi üçün deyil, həm de dünya üçün, dünyanın siyasi liderləri üçün müharibəni yeniden alovlandırmak niyyətli kampanya aparalar üçün siyasi dərsdi.



Bu dərs göstərir ki, Azərbaycan Ordu-su öz Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarını işğaldan azad etməkla yanaşı, hem de regionu və bütünələk dövrləndə dünənən ən qəddar faşizmdən də xilas edibdi. Bunu görmək, bunu anlamaq üçün sadəcə olaraq, gəcəliklə qəbul etmək, tarixi həqiqətlərə hörmət ve sayıyla yanaşmaq lazımdır. Amma...

Bu gün ermənipərəst qüvvələrinin, hemçinin öz siyasi maraqlarını təmin etmək güclərin yorulmadan təbliğatını apardıqları Azərbaycan-Ermənistan münasibətləri bəzim tərəfindən birmənən şəkildə redd edilir.

Cümlə Azərbaycan özünün BMT-yə daxil olarkən tanınmış sərhədlərinə bərpa edibdi. Bundan əlavə həm de ölkəmiz BMT-nin 4 məlum qətnamə-

sini reallaşdırıb. Bu isə Ermənistan silah satanlara, qacaqmalçıların Azərbaycan ərazisini hesabına külli miqdarda vəsat qazanmaq isteyenlərin təbii ki, ürəyinçə deyil. Bunun nəcə bir reallıq olduğunu adı bittə vətəndaşdan tutmuş az-çox siyasi anlayışı olan hər keş çox yaxşı bilir. Elə ona görə də Ali Baş Komandanımız canab İlham Əliyev özünün televiziya müsahibəsində vurğulamışdı ki, "Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra erməni məməfəti naziri, hənsi ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şərki olan David Galustyanın həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əger istintaq ədalətli aparılsalar, onda çox faktlar üzə çıxacaqdı. Məlum ol-

caq ki, sərnişin təyyarələri ilə silah daşınır... Yeni biz çox şəyələri birlər. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzəi şəyələri açıqlayıraq". Bu iqtibasdan da aydın olduğu kimi, hər cür yollarla, hər cür vasitələrlə silahlanmış Ermənistan hem de korrupsiyaya uğramış erməni iqtidarı maraqlarının qurbanı olub. Onlar öz haqlarından daha çox öz kapitallarını, öz varidatlarını artırmaq yolunu tutaraq Ermənistən əhalisini yalan və xülyalarla dolu sözslər, fikirlər idarə etməyə üstünlük vermişdilər.

Doğrudur, hələlik məsələ ilə bağlı Ermənistan tərəfi konkret açıqlama verməsə, amma görünən odur ki, Azərbaycan prezidentinin açıq şəkildə söylediyi Zəngəzurla bağlı fikirlər möğləüb dövletin siyasi, hərbi dairelərini qorxuya salıb. Cümlə Azərbaycan prezidenti vurğulayıb ki, "Bizim əsas şəkilimiz zəmandır. Cümlə dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər sefərər olunur ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayida-caqdı".

Bəi, 44 günlük Vətən müharibəsi Zəngəzurun da yolunu üzümüze açıb. Ali Baş Komandan o yolun da xeyir-duasını verib.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MALİYYƏ YARDIMI İLƏ



İngiliz İSAQ

BELƏ YANANDA...

Öldü...
Ayıldı dostları,
Ayıldı nekroloq yazacaq qələm.
Daldan atulan daş kimi.
Süzlər döndü nitqə...
Bir azəncətə
atəşinənən
təsəffürələr bir aləm,
sözlər bir aləm,
Kimi qardaş dedi,
Kimi adas dedi,
Kimi də piçiltəyə yavaş dedi.
- Eşidər torpaq
İzli bağlanmış,
Üzü bağlanmış
Adəmin
Tənyar dərdini.
Bələ yananda,
Bələ yalandan,
Adam ölü də...

GƏMİLƏR ÜZƏR

Vətən sevdəli
Mübariz Mənsimov üçün

Üzər gəmilər,
üzər...
Yorulmayan mavi təbəssümlü
Dalğaları yara-yara.
İçində
gələcək qanadlı,
Vəton adlı.
Yelkənlər ümidi.
Amma hardasa bir uşaq
Kağız qayıqlarını
Tapşırar çaylara,
Elə bu ara
Xoyallarda okean arzusu,
Bir də qayıqların

yenilməz hünəri
Döñor gomilər...
Üzdükə üzər,
dinc, məsum, sahilə qədər.
Yenə də xayal, xayal,
Yenə də sahildə uşaq ləpirləri...

EŞİDƏR ATAMIN QƏBRİ...

Sən qırbat havasında
Daddığın şəkərdi.
Mən yurd davasında
Daddığım zəhərdi.
Forqı görə-görgə
Öyünmə.
Vətəndə...
Vətənə deyinmə...
Eşidər atamın qəbri.
Belindən atar səni,
Canımı hara qoyarsan?

MÜMKÜNSƏ...

Devisən bu gün
ad günündü.
Mənsəb bilmirəm necə susdurum
Vaxtın hayocan təbilini?
Görmürsənmi,
yenə də
Xatır üçün nəfəs dərərəm.
Amma unutma ki
bütün təbriklərin
ən gözəli,
Vaxtı yada salmamaqdı.
İnanırsanı -
bir qafıya də
bağlanılmış daqlılmış fikirlərimə.
Son yanımdan, Taleym!
Son yanımdan, əbədi hədiyyəm.
Nə olar, ad gümüüm
Təqvimin çevirəm.
Ömür mənim həkimiyətimdi,
Onu yaddaşla devirmə!

MACAL

No olar ad-sənn uca olanda,
Adam darixanda özündən bezar?
Ürəyin tanrıının əkdiyi tumdu,
Son də əkinçi ol, bu tumu becar.
Gecənin, gündüzün qaçıb dalınca,
Yiyəsiz yolları qovmağa daymaz.
Nəfəs də qamətdi, boydu, boydu ey...
Adam oturduğu budağı əymoz.
Cığır da qaranal - o yorğa at da,
Neyləsin yol açan, daban salmasın,
Gərək doğulanda elo susasan,
Sətrində, sözündə yalan qalmasın.

Çək-çevir içində qaranlıq, işıq,
Kimdi züləmt yaran mənizlə başına?
Küsənda xətirin barışmayan,
Gedib yəloşəson sabır daşında.

TALE TUFANI

Beləcə yalvarış... Beləcə yanlış,
Başladı ağlım yalan yerində.
Dili dijinyənləndi, söz tutamadı,
Ömrün uralanmış, qalan yerində.

Ayıldı zülmətin ton ortasında,
Hicqırıq döyürdü yad pəncərəni.
Əli havadayı... bir ol tutmamış,
De, kimə tapşırsın göz yaşın səni?

Ayırıq bu yerdə salonla dolu,
Hələ inannırsın hakim hökmünə.
Qova bilmədiyin xatirələri,
Oxşaya-oxşaya öpürən yenə.

İttihəm qəzən anladığın,
Sözlərdə, kəlmədə tutduqca qərar.
Bayırda başlanan leysan, yağışın,
Səbrində bir damla yoxdu ixtiyar.

Gəlib ayırıqlar, gəlib haraya...
Ürək də yollarda pozub ünvani.
Dənizə atılmış simq qayıq tək,
Didir dalğaları tale tufanı...

SINDIRİM O GÜZGÜNÜ

Bu güzgü ki, adam deyil.
Bu güzgü ki, adam döyrür.

Ağladığım günü görüb,
Görəməni gör ki.

Qara saçın ağınanacan,
Ağrı çəkib ağrımacam.

Xəlvət-xəlvət gülüb güzgü,
Diri-diril ölüb güzgü.

Göyüm onda, yerim onda,
Kölgəm onda, sirrim onda.

Sindirimmi o güzgünü?
Axır aqım bu tilsimli.

Təməyim o uçrumu mən,
Can qurtarım o güzgündən?

YORGUNLUQ...

Boşluqlara çökən duman,
Dağ ahundan dərin, dərin.
Həsrət elə yollar çökir,
Çökəm yolları gözlərin.

Qatı kölgə, zülmət kaha,
Hansi dordə yaddaş oyaq?

Bütün görüş saatları -
Endirilib bayraq-bayraq.

Gəlib nağlı uydurmaq,
Səbzəsiz yeno də ay.

Əldən elə düşməşim ki,
Yorğunluqda qapım tay-tay...

GÜNAHLARIM, GÜNAHLARIN

Zaman zalim, yaman zalim,
Toy-diyyünүü kün-bucaqda.
Yoxsa, sona dərsim keçir,
Dərs bilməyin bir uşaq da.

Xəyalları qarğış tutub,
Kölgən gəlməz elə yaxın.

Göz yaşında yol uzadır,
Günahlarımız, günahların.

Susmuş yaddaş yorğunluğu,
Bilməz neçə aşın qanad.

Öz odunda cərləyibdi,
Cidirinda qovduğum at.

Biz ki, tale məhbusuyuq
Coza çökir fikrimiz də.

İndi elə yoldaşy qı,

Yad adamıq ikimiz də.

DÜNYANIN BAHARI

Puçurla, çiçəklə döyüür qapım,
Havada külekkəli yaz ismarıcı.
Torpaq da usaqtaş elə öyüñür,
Canında qalmış bir çimdik acı.

Qupquru ümidi canı yanğılı,
Çaromı axtarır çıçək açağı?

Soyuq sözə demək də gəlmir olımdən,
Harda qanadlanım, könül, uçağı?

Tikan gül üstündə xəcalat çökir,
Bilmir bədniviyəti gizləsin, neçə?

Bir arx qrağındə çərləyən söyüd,
Yolları həsrətdə gözləsin, neçə?

Xəyalın ağına gör nələr gəlir,
Telinə bənövşə düzən qızə bax.

Utancaq istəklər sözdə közürir,
Xəbəri taybatə qapımıza bax.

Bələ çal-çığırda de, kim darixar?
Göyələr baxıram, gözüm doyunca.
Sinomdon arxalı qısqı qovuram,
Dünyanın baharı bahar olunca...

DÖZÜM

Elə bu dözüm də dözişmüs işdi,
Yaxa düyməliyir, cilovu dərtir.
Özündən çıxana qapı bağlayıb,
Açarı döryalar dibino atır.

Yellənib yellərə qoşular elə,
Yuxudan eley

